

Uşaqqlar üçün Müqəddəs Kitab təqdim edir

İsa və Zakkay



Müəllif: Edward Hughes
İllüstrasiya edən: Janie Forest
Uyğunlaşdırın: Ruth Klassen
Alastair Paterson
Tərcümə edən: Günay Əsədova
Təqdim edən: Bible for Children
www.M1914.org

BFC
PO Box 3
Winnipeg, MB R3C 2G1
Canada

©2020 Bible for Children, Inc.
Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini
çıxarda bilmək hüququna maliksiniz.




Bir gün İsa Yerixodan keçirdi. Bu şəhər uzun illər bundan əvvəl Yeşua tərəfindən dağıdılmışdı. İndi o yenidən tikilmişdi və orada çoxlu adamlar yaşayırdı. Onların arasında Zakkay da var idi.



Yəqin ki, Yerixodakı digər adamlar Zakkayı o qədər də çox xoşlamırdılar, çünki o, onlardan pul vergisi toplayırdı. Zakkay pulun bəzi hissəsini dövlətə göndərirdi, amma çox hissəsini özünə saxlayırdı.


3

Vergiyiğanların rəisi olmaq Zakkayı çox zəngin etmişdi. Onun evi yəqin ki, ƏN BÖYÜK və ƏN YAXŞI idi.




4

Amma o, balacaboy idi. Zakkay heç vaxt başqa adamlar qədər boy atmadı.




5




Zakkay İsanın Yerixoda olduğunu eşidəndə balacaboy vergiyiğan Allahın Oğlu olduğunu iddia edən Nazaretdən olan Adamı görmək istədi. Amma camaat çox idi... adamlar hündür idi...

6



Zakkayın bir fikri var idi! Əgər o, camaatın önünə keçə bilsə... yolun üstünə sallanan ağaca dırmansa... o, İsanı görə biləcəkdə.


7




Firon ənciri ağacına dırmaşaraq, Zakkay budaqlar arasında rahat bir yer tapdı və İsanı gözləmək üçün orada oturdu. Yəqin o fikirləşdi: "Mən buradan yaxşı görəcəyəm. Heç kim məni görmədən mən Onu görəcəyəm".

8

“Zakkay, tez aşağı düş”.
Balacaboy vergiyiğan öz
qulaqlarına inana bilmədi.
İsa ağacın altında durdu.
İsa ona baxdı. İsa onu
çağırırdı!




9





Əgər Zakkay İsanın onu
çağırıldığını eşitməyə
təəccübləndisə, onda
İsanın “Bu gün sənin
evində qalmalıyam”
deməsi onu daha çox
heyrətləndirdi. Zakkay
cəld aşağı endi, o az
qala yıxılmışdı.

10

Zakkay İsanın onun evinə baş çəkəcəyinə
görə çox həyəcanlı idi. Ancaq camaat bunu
xoşlamırdı. Onlar İsanın Zakkay kimi
günahlı bir adamın evinə baş çəkməsinə
deyinirdilər.




11



İsa Zakkaya tam
yeni bir həyat
gətirdi. Zakkay
dedi: “Rəbb,
əmlakımın yarısını
yoxsullara
verəcəyəm və
kimdən haqsızlıqla
bir şey almışamsa,
ona dördqat
qaytaracağam”.

12

İsa Zakkayın yeni
həyatından məmnun idi.
O, insanların günahdan
dönməsini və doğru
olanı etməsini
görməyi sevirdi.
İsa dedi: “Bəşər
Oğlu itmişləri
axtarıb xilas
etmək üçün
gəlmişdir”.
Həmin gün
Yerixoda İsa
Zakkayı tapdı!



13

İsa və Zakkay

Allahın Sözü, Müqəddəs Kitabdan
olan bir hekayədir

Luka 19

“Kəlamının açıqlanması nur saçır”.
Məzmur 119:130

14

Son

53

60

15

Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsayə inansan və Ondan günahlarını bağışlamasını diləsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de: Əziz İsa, mən inanıram ki, Sən Allahsan və mənim günahlarıma görə ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm, həyatıma gəl və mənim günahlarımı bağışla ki, mən indi yeni həyata malik ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16

16